

Qələbəmizdən bəhs edən ilk film

Azərbaycan Televiziyasında Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş ikiseriyalı film istehsal olunub. “Beşatılan” adlı filmin hər seriyası 1 saat həcmindədir və bu, Azərbaycanın ilk zəfər filmidir.

Film beş dostun qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad olunması yolunda Şuşaya qədər getmələri, canlarını fəda edərək bayrağımızı Şuşada ucaltmalarından bəhs edir. “Təki Vətən sağ olsun!” deyən Azərbaycanın müxtəlif bölgələrindən olan beş dost düşünən beyin,

döyünən ürək timsalındadır. Bu beşlik rəmzi mənada “Beşatılan” adlanır.

Filmdəki əsas məqamlardan biri belədir ki, düşmənin üstünə müasir texnika ilə hücum keçsək də, sonda erməni qaniçəni keçmişin qisası kimi bu “Beşatılan”dan açılan güllə ilə vurulur. “Beşatılan” həm də beş

barmağın “Dəmir yumruğ”a çevrilib düşmənin başını əzməsidir. Film Azərbaycan Ordusunun, eyni zamanda, ideoloji cəbhədə də qazandığı uğurlardan bəhs edir.

Çəkilişlər Tərtər, Gədəbəy və Masallı rayonu ərazilərində aparılıb.

Filmin ssenari müəllifləri Firudin Məhərrəmov, Nurəddin Ədiloğlu, quruluşçu rejissoru Elçin Məmiyev, quruluşçu operatoru isə Elşən Bədəlovdur. Filmdə baş rolları Elçin Məmiyev, Anar Şuşalı, Vaqif Kərimov, Əliqulu Səmədov, Lətifə Əliyeva,



Flora Hüseynova, Fidan Axundova ifa ediblər.

Filmi Mədəniyyət TV-nin feysbuk səhifəsindən də izləyə bilərsiniz.

***M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”***

Xalq qəzeti.- 2021.- 30 sentyabr.- S.7.